

## TƏRBIYƏ MƏSƏLƏLƏRİ

UOT 37.

Talib Surxay oğlu Paşayev  
pedagoqika üzrə fəlsəfə doktoru, dosent  
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi

Eyyaz Vədud oğlu Məmmədov  
Azərbaycan Dövlət Pedagoji Universiteti  
Cəlilabad filialının direktor müavini

### ŞAGIRDLƏRİN VƏ TƏLƏBƏLƏRİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNİ ŞƏRTLƏNDİRƏN AMILLƏR

Talib Surxay oğlu Paşaev  
доктор философии по педагогике, доцент, ведущий научный сотрудник Института Образования  
Азербайджанской Республики

Эйзаз Вадид оглы Мамедов  
заместитель директора

Джалалабадского филиала Азербайджанского Государственного Педагогического Университета

### ФАКТОРЫ, ОБУСЛАВЛЯЮЩИЕ ПАТРИОТИЧЕСКОЕ ВОСПИТАНИЕ УЧЕНИКОВ И СТУДЕНТОВ

Talib Surxay Paşaev  
doctor of philosophy in pedagogy, associate professor,  
leading scientific worker  
at the Institute of Education of the Republic of Azerbaijan

Alvaz Vədud Mamedov  
deputy director of  
the Jalilabad branch of the Azerbaijani State Pedagogical University

### FACTORS AFFILIATING OF PUPILS' AND STUDENTS' PATRIOTIC UPBRINGING

Xülasə: Azərbaycan Dövlət müstəqilliyi şəraitində ölkənin sosial-siyasi-iqtisadi inkişafını göstərən dövlətin qubul etdiyi bir çox qarar, sərəncamlar, ayrı-ayrı müləlliflərin əsərləri, məqəllələrin vətənpərvərlik tarbiyası üçün dayarlı vəsiatıdır. Və səciyyəvi karakter daşıyır. Məqəldə ölkənin iqtisadi-siyasi-maddəni yüksəlkəsi dair bəzi məsələlər öz əksini tapmışdır. Eyni zamanda ölkəmizin arazisinin erməni millətlərinin işgali və bu işgala baxışının vətənə vətənpərvərlik tarbiyasını artırmaq və s. Bütün bunlar vətənpərvərlik tarbiyasını səciyyələndirən amillərdir.

Aşar sözlər: Sosial-iqtisadiyyat, vətənpərvərlik, tarbiya, gənclər

Резюме: В условиях государственной независимости, принятые государством резолюции, указы, постановления и статьи отдельных авторов, отражающие социально-политическое и экономическое развитие страны являются ценным средством патриотического воспитания молодежи. В статье изложены некоторые вопросы, связанные с экономическим, политическим и культурным развитием страны. В то же время в статье повествуется о героизме сынов Родины борьбе с армянскими националистами, которые не смирились с этой оккупацией родной территории. Все это факторы характеризуют патриотическое воспитание.

Ключевые слова: социально-экономический, патриотизм, воспитание, молодежь

Şagirdlərin və tələbələrin vətənpərvərlik tarbiyasını şərtləndirən amillər

**Summary:** In the conditions of state independence, resolutions adopted by the state, decrees, resolutions and articles of individual authors, reflecting the socio-political and economic development of the country, are a valuable means of patriotic education of young people. The article outlines some issues related to the economic, political and cultural development of the country. At the same time, the article tells about the heroism of the sons of the Motherland against the Armenian nationalists, who did not accept this occupation of their native territory. All this factors characterize patriotic education.

**Keywords:** socio-economic, patriotism, education, youth

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən dövr ərzində çox böyük qucuculuş işləri görülmüşdür və görür. Belə ki, Azərbaycan dövlət Konstitusiyası, Dövlət atributları, dövlət idarəciliyi üçün nazirliliklər, yeniyen idarə və təşkilatlar və digər organlar yaradılmışdır. Xarıci siyaset diqqət mərkəzində olmuş, dövlətlərərəsələrlər genişləndirilmiş, ölkə daxilində iqtisadi vəziyyət yaxşılaşmış, idman sahəsi təhsil işi, səhiyyə işi, onların tikintisi və s. suratlanırmışdır. Ölkədə neft-qaz sanaye sahələri inkişaf etdirilmiş, neft-qaz müqavilələri bağlanmışdır. Bu sahələrə yanısı, aqar təsərrüfat sahələri genişləndirilmişdir. Kənd təsərrüfat sahəsində çalısan sahibkənar yanacaq, texniki avadanlıqlar güzəştə (subsidiya) verilmişdir. Conab prezident İlham Əliyevin "neft sanayesi inşan kapitalına çevrilimlidir" fikri əsasında ölkədə qeyri-neft sahələri inkişaf etdirilmişdir. Artıq bir çox şəhər və regionlarda aqar sanaye mühəllələr (sahələri) yaradılmışdır. Regionlər inkişaf etmişdir və s. Ölkənin kosmosa peykərləri buraxılmışdır, Asan xidmət sahəsi yaradılmışdır. Bütün bunlara yanısı, bir çox dişar Görülmüş işləri demək olar. Hər sahədə görülən bu müsbət işlər ictimai fəaliyyət nəticəsində meydana gəlməmişdir. Əsildən, vətənpərvərlik tarbiyasının kökündə xəlq və ictimai fəaliyyət durur.

Göstərilənlər vətənin rifikasi üzündür. Hər bir vətən əvlid ölkəmizin inkişafına sevinmili, qürur hissə keçirməlidir. Ölkəmizin sosial-iqtisadi inkişafına dair görülmüş işlərin hər bir vətən əvladlarının zəhməti, əməyi, ictimai fəaliyyət nəticəsində yaranaraq vətənpərvərlik tarbiyasını sağında həyata keçirilməlidir.

Təhsil, səhiyyə, sanaye, aqar sahələrlə yanaşı bəzəd idmana da yüksək diqqət yetirilir. Məktəblı idmançılar, özböylərlərdən, bir sıra idman növleri ilə möşgül olurlar. Bu möqsadla ümumi təhsil məktəblərindən aparılan idman yarışlarında 200 000-dən artıq məktəblı iştirak edib. Basketbol üzrə 1442, voleybol üzrə 1303 atletika üzrə 2262, şahmat üzrə 675 nəfər II-IX

sınıf şagirdi iştirak edibdir. İdman yarımları ayrı-ayrı ali məktəb tələbələri arasında həyata keçirilir. İdman qurğuları, Olimpiya mərkəzləri tikişlər istifadəye verilmişdir. İdmancılar böyük fəxrə yarışlarda Azərbaycanın uğrungü bayraqını qaldırırlar.

Azərbaycanlıları hamılıqla osqarı bor-cunu vərmək üçün vaxtında çağırışa qoşulmuşlar, vəzifə borclarını yerinə yetirirlər. Eyni zamanda, idarə-mədəssislərlərdə, aqar sahələrdə çalışan gəncər də ölkənin çıxışlınmasına öz töhfələrini verirlər.

Yuxarıda göstərilənlər vətənpərvərlik tarbiyasını əsas mənbə hesab oluna bilər. Bu da müəllimlərin vətənpərvərlik hissə şərtləndirən amildir. Müstəqil Azərbaycan dövlətinin bərpa olub yaradıldığı gündən manfür qonşumuz olan erməni millətləri ilə qarşılaşmışdır. 1990-1994-cü illərdə Ermenistanın silahlı birləşmələri Azərbaycan torpaqlarına hücum edərək 14 rayon və 834 kənd daxil olmaqla, 17 300 kv.km (20%) ərazini zəbt etdilər. 700 000 nəfər azərbaycanlı Dağlıq Qarabağ və straf ərazilərində daimi yaşayış yeri olaraq tərk etməyə məcbur oldu. Bir milyondan çox azərbaycanlı qəçquş və köçkünlər oldu.

Bəlsə bir vəziyyət Azərbaycan xalqının acı tarixini yaratdı. Azərbaycan dövləti ulu öndər Heydər Əliyev, gənc lider İlham Əliyev, ölkə vətəndaşları, o cümlədən hərbiçilər, gənclər, şair-yazıcılar, diplomatlar torpaqlarımızın qaytarılması üçün çox böyük ssylər göstərdilər. Yeni-yeni qəhrəmanlar yaradı.

Bayatılar, soñəbərdəci vətənpərvər şeirlər və s. yazıldı. Şairlərden Zəlîmxan Yaqub "Barışmaram" şeirində "düşmənlər barışmaram" deyəklə, hətta özümlükün ağlamanıqızla da barışmadığını deyərk göstərmişdir:

Düşman zor gəstərdi, zor elədi,  
Ocağınu kıl elədi, qor elədi,

Ağlamaqdan gözlerimi kor elədi,  
Gözlərimdən axan yaşla barışmaram.

Sair demək istəyir ki, dülşəmən qarşılıq  
vuruşmaq, mübarizə aparmaq lazımdır və əsasdır.  
Ağlamaq, göz yaşları tökmək olmaz, vətən övladlarının hərəkətə keçməsinə nail olmaq lazımdır.  
Azərbaycanın bu acı tarixi gəncərimizi  
daha çox səalləşdirdi. Qəhrəmanları doğdu.

Azərbaycan dövlətində tanıtma onənəsi  
yaranmışdır. Asan xidmət sahəsi, şagirdlərin  
mədəni tur aksiyası və kosmos peyklərin buraxılması  
buna misaldır. 2014-cü iləndən sonra pre-  
zident İlham Əliyevin tapşırığı ilə "Ölkəmizi  
təməyəq" adı altında ümumtəhsil məktəb şagirdləri  
indən ibarət tur aksiyası həyata keçirilir.  
Artıq 2018-ci ilin noyabr ayında məktəblilərin  
"Ölkəmizi təməyəq" adlanan mədəni tur aksiyasının  
20-cu yaşlısı baş tutmuşdur. Hər bir rayon  
məktəblilərindən 40-45 nəfər, dövlət torşından  
təşkil edilmiş yüksək səviyyəli avtobuslarla  
Bakı, Sumqayıt şəhərlərindən, Abşeron, Cəlilabad,  
Masallı, Lənkəran, Astara, Şabran, Quba,  
Xaçmaz, Siyazən və digər rayonlardan Gəncəyə,  
Lənkərana, Astaraya, Masallıya, Lerikə, Cəlilabada  
və s. rayonları yola salınıb və digər rayon  
məktəbliləri getmədikləri rayonlara gedirlər.

Bu qəbildən olan mədəni tur aksiyası  
şagirdlərin adını ezdib, üzünü görmədikləri rayonlara,  
ekskursiya gedərək onun tarixi-mədəni  
objektləri, yeni-yeni tikintini, bağ-ixiyabaları,  
tarixi yerləri, dövlət adamlarının, vətən şəhidlərinin  
şərəfinə ucaldılmış abidələri və s. görür,  
tanış olur, orada olan səliqə-sahməni görürərlər.  
Bu mədəni ekskursiya usqların elmi dünyagörüşünü  
artırır, ölkəsində olan belə cənnət güşələri  
ilə fəxr edir, qürur hissə keçirirlər.

Görkəmləli dövlət təmsilcisi, dahi şəxsiyyət  
Heydər Əliyevin əzəmətli abidəsi, onun adını  
daşıyan mədəniyyət markəzi, göz oxşayan xiyanəti,  
Dövlət Bayraq meydənının və həmçinin vətən  
yolunda şəhid olmuş şəxslərin, Milli qəhrə-  
manın əzəmətli abidələri gənc və yeniyetmə-

uşaqlarda dərin hissələr – böyük vətənpərvərlik  
hissələri yaradır və tərbiyə vasitəsinə çevirilir.

Yeri gəlmışkən göstərək ki, 40-45 il bun-  
dan əvvəl nağıla bənzər fikirlər deyilməmişdir. Esi-  
dirdik ki, Şuşa, Naxçıvan, Bakı, Lənkəran, Şəki  
və s. şəhərlər gözəl və solğunlardır. Qiysi olsa  
da, bəzi biliyə malik olurdular. Hazırda respubli-  
kada bütün regionlar səsiqlidir, göz oxşayır.  
Çox-pox illor bundan əvvəl elə şagirdlər ol-  
muşdur ki, Azərbaycanın paytaxtı haradır səali-  
na ona yaxın və gedib gördüyü böyük kəndin  
adını demişdir. Bəzi şagirdlər isə vətən anlayışı  
yerlər demisidir. Müşəhidənin nəticəsi onu  
göstərməmişdir ki, uşaq böyüdükə, bir çox şəhər  
və rayonları gördükdən sonra onda vətən anlayış  
şı yaranmışdır. Budur mədəni tur aksiyasının  
yaxın həlli məsələləri.

Ancaq məktəblilərin mədəni tur aksiyasının  
çox böyük şəhəriyəti vardır. Ən birincisi,  
uşaqın dünyagörüşünün artırır, vətən və vətən  
haqqında dar çərçivədən çıxır, millat kimi püxtə-  
laşır, vətən anlayışını dorindən başa düşür və  
s. Dövlətin, xalqın, məktəbin hədəfi rəqabətə  
davamlı, dayanıq, qabiliyyətli, savadlı, intel-  
lektilət gənclər yetişdirməkdir. Məhz bu baxımdan  
gənclərə apartları müsbət işlər böyük rol  
oynayır. Ölkənin sosial-iqtisadi yüksəlşisinin isə  
böyük şəhəriyəti vardır. Artıq bu sahə üzrə res-  
publikamızda, şirkətlər olsun ki, çox yaxşı irə-  
ləyişlər vardır.

**Problemin aktuallığı:** Azərbaycan dövlət  
müstəqilliyinin bərpası sosial-iqtisadi vəziyyətin  
inkişafına tösiyi və bunun nticəsində gənclərin içti-  
mai faallığı ilə vətənpərvərlik tərbiyəsinin inkişafı  
məsələləri öz tösrini göstərir.

**Problemin elmi yeniliyi:** Məktəblili gənclərin

"Ölkəmizi təməyəq" tur aksiyasının vətənpərvərlik  
tərbiyəsinin bir mənbəyi kimi başa düşülür və gənclər  
onun raqabətə davamlı, dayanıq, qabiliyyətli, sa-  
vadlı, intellektual gənclərin yetişməsinə sabab olur.

**Problemin praktik əhəmiyyəti:** Şagirdlərin  
vətənpərvərlik tərbiyəsinə şərtləndirən amillor-iqtisadi  
inkişaf, tohsil, idman, qəhrəmanlıq, sosial yenilik-  
lər, tur aksiyaları, müstəqillik və s. ibarətdir.

*Şagirdlərin və tələbələrin vətənpərvərlik tərbiyəsinə şərtləndirən amillər*

4. Abbasov A.N. Pedaqogika. Bakı, 2013.

5. Əmiraliyeva İ.B. Pedaqoji fikir tarixindən. Bakı, 2018.

6. Paşayev T.S., Məmmədov E.V. Regionlşənmiş materialları əsasında gənc nəslin vətənpərvərlik  
tərbiyəsi. Bakı, 2017.

E-mail: Talib48@mail.ru

Rəyçilər: ped. ü. fəls. dok. İ. Əmiraliyeva

fil.ü. fəls.dok. Y. Dadaşlı

Redaksiyaya daxil olub: 12.12.2018.

#### Ədəbiyyat:

1. Əliyev H.Ə. Müstəqil Azərbaycanın galəcəyi gənclərdər. Bakı: Gənclik, 1996.
2. Əliyev I.H. Maqsadımız inkişafdır. Bakı, 2018. 73-cü cild.
3. Əliyev I.H. Müstəqil dövlətin tarazlaşdırılmış siyaseti. "Respublika" qəzeti. 2009, 30 mart